

**Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının jurnalistika üzrə qabiliyyət imtahanı mərhələsində bakalavrlara təklif olunacaq inşa mövzuları**

1. Müstəqilliyimiz əbədidir
2. Azərbaycanın dövlət rəmzləri
3. Mən Azərbaycan vətəndaşıyam
4. Azərbaycan mənim Vətənimdir
5. Heydər Əliyev ümummilli liderimizdir
6. Ölkəmizdə dövlət dili Azərbaycan dilidir
7. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir!” (H.Əliyev)
8. 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
9. İnternetdən istifadə sənə nə verir?
10. Hansı sənət yaxşıdır?
11. Azərbaycanın gələcəyi haqqında düşüncələrim
12. Sevdiyim fənn
13. Necə insan olmaq istərdim?
14. Mən həkim olsa idim ...
15. Mən millət vəkili olsa idim ...
16. Dostuma məktub
17. Xalqımızın milli bayramı – Novruz
18. Azərbaycanın təbiəti
19. Əsl dost necə olmalıdır?
20. Kitab dostumuz və məsləhətçimizdir
21. Şəxsi kitabxanam
22. Təhsil uğurlu gələcəyə aparıcı yoldur
23. Sevdiyim qəzet (və ya jurnal)
24. Qarabağ – musiqi beşiyimiz
25. Musiqi ruhumuzun qidasıdır
26. Sözü qüdrəti
27. Peşə seçiminin insan həyatında rolu
28. Həyatda necə uğur qazanmaq olar?
29. Cəmiyyət üçün faydalı insan necə olmalıdır?
30. Mənim istirahət günüm
31. Sevdiyim bədii əsər
32. Sevdiyim yazıçı (şair)
33. Müasir gəncliyin gündəlik qayğıları
34. Yüksək əxlaqi dəyərlər hansılardır?
35. Milli Qəhrəmanlarımız
36. Xoşbəxtliyi nədə görürəm?
37. Milli adət-ənənələrimiz
38. Müasir gəncliyin vəzifələri
39. “Torpaq, uğrunda ölənlərsə, vətəndir!” (M.C.Kuntay)
40. Keçmişimiz, bu günümüz və gələcəyimiz
41. Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusu olmalıdır
42. “Bir kərə yüksələn bayraq bir daha enməz!” (M.Ə.Rəsulzadə)
43. Mübariz İbrahimov gəncliyə örnəkdir
44. Tarixdə iz qoyan şəxsiyyətlər
45. Sevdiyim tarixi şəxsiyyət
46. Müasirlərimi necə görmək istərdim?
47. Vətənə xidmətin əhəmiyyətini nədə görürəm?
48. Şəhid abidəsi önündə
49. 20 Yanvar – xalqımızın qan yaddaşı

50. "Şəhidlər xiyabanı"nı ziyarət edərkən düşüncülərim
51. Xocalı faciəsi insanlıq əleyhinə cinayətdir
52. Qarabağla bağlı bildiklərim
53. Müəllim və şagird arasında münasibətlər necə olmalıdır?
54. Sağlam bədəndə sağlam ruh olar
55. Neftimiz sərvətimizdir
56. Gənclərin cəmiyyətdə rolunu artırmaq üçün nələr təklif edərdim?
57. "Əkinçi" ilə başlanan milli mətbuatımız
58. Gələcəyimi necə görürəm?
59. Mətbuat azadlığı nədir?
60. Tariximizin şanlı səhifəsi – Azərbaycan Xalq Cümhuriyyəti
61. Ən çox izlədiyim televiziya kanalı
62. Sevdiyim jurnalist
63. Tanınmış Azərbaycan jurnalistləri
64. Şəhid jurnalistlər
65. İzlədiyim xəbər saytları
66. Oxuduğum sonuncu əsər
67. İnformasiyanın həyatımızda rolu
68. Özümdə hansı xarakter xüsusiyyətlərini tərbiyə etmək istəyirəm?
69. Həyatımızda kitabların rolu
70. Konstitusiyamız
71. Sevdiyim idman növü
72. Namus və vicdan mövzusunda düşüncələrim
73. Valideynlə övlad arasında münasibətlər necə olmalıdır?
74. İnsan həyatında biliyin rolu
75. Müasir insan necə olmalıdır?
76. Əsl vətəndaş necə olmalıdır?
77. Mərhəmətli olmaq nə deməkdir?
78. Azad insan olmaq nə deməkdir?
79. Təbiətin həyatımızda rolu
80. Faydalı insan odur ki ...
81. Əgər prezident olsa idim ...
82. Necə bir qəzet yaratmaq istərdim?
83. Müasir televiziya kanallarında ən çox sevdiyiniz proqramlar
84. Jurnalist peşəsi və sosial məsuliyyət
85. Həqiqi jurnalist necə olmalıdır?
86. Jurnalistikanı nəyə görə "dördüncü hakimiyyət" adlandırırlar?
87. KİV və ictimai rəy
88. Müasir jurnalistikada şərəf və ləyaqətin müdafiəsi problemi
89. Şəhərimin (kəndimin) tarixi
90. Jurnalist olsam, hansı mövzularda yazacağam?
91. Əgər gənclər üçün telekanal yaratsam ...
92. Hamının oxumalı olduğu kitab
93. "Hər bir insan bütün insanlar qarşısında hamıya və hər şeyə görə məsuliyyət daşıyır."  
(F.M.Dostoyevski)
94. Yazacağım oçerkə kimi qəhrəman seçərdim?
95. Mənim ictimai mövqeyim
96. Zərərli vərdişlər
97. Tolerantlıq nə deməkdir?
98. Müasir məktəbin problemləri
99. Gənclər siyasəti və KİV

100. Müasir cəmiyyətin mənəviyyəti
101. KİV-də sağlam həyat tərzinin təbliği
102. Bəşəriyyətin əsas qlobal problemləri
103. Qocalara hörmət edək, özümüz də qocalacağıq
104. Əsl ziyalı necə olmalıdır?
105. “İnsan dünyada varlı olmaq üçün yox, xoşbəxt olmaq üçün yaşayır” (F.Stendal)
106. Müasirlərim haqqında düşüncələrim
107. Uğurlu insan olmaq nə deməkdir?
108. Jurnalistin əsas keyfiyyətləri
109. Müasir dünyada jurnalistikanın rolu
110. Jurnalistin peşə etikasını necə başa düşürəm?
111. Jurnalist peşəsi məni hansı cəhətlərinə görə cəlb edir?
112. Jurnalistika mədəniyyətə necə təsir göstərir?
113. Müasir həyatımızda internetin rolu
114. İnsanlar televiziya xəbərlərinə nəyə görə baxırlar?
115. Radio və televiziya faydalı verilişlər
116. Jurnalistikada ən çox xoşladığım mövzular
117. Mətbuat azadlığını necə başa düşürəm?
118. Müasir jurnalist necə olmalıdır?
119. Sevdiyim qəhrəman
120. “Sağlığında qiymət verin insanlara...” (C.Novruz)
121. “Yurdum, yuvam, məskənimdən... Azərbaycan!” (S.Vurğun)
122. Sevimli ədəbi qəhrəmanım
123. Mənim üçrəngli bayrağım
124. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir
125. Mən Vətənimin inkişafına hansı töhfəni verməyə hazırım
126. Xarici ölkədə yaşayan yaşdığımıza məktubumda ölkəmiz haqqında nə yazardım?
127. Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidir
128. Azərbaycanın inkişafında neftin rolu
129. Azərbaycanın inkişafında qeyri-neft sektorunun rolu
130. Sevdiyim bayram
131. Sevdiyim bəstəkar
132. Doğma şəhərimi (kəndimi) gələcəkdə necə görmək istərdim?
133. Bakı Azərbaycanın paytaxtıdır
134. Əcnəbi turistə doğma Vətənimiz haqqında nə söyləyərdim?
135. Təbiəti qorumaq borcumuzdur
136. Azərbaycanın təbii sərvətləri
137. Ətraf mühitin qorunması sağlamlığın rəhnidir
138. Ana müqəddəs varlıqdır
139. Yaşlılara və uşaqlara qayğı göstərmək mənəvi borcumuzdur
140. Həyatın mənasını nədə görürəm?
141. İnsan nəyə görə qanunlara riayət etməlidir?
142. “Düzlük ən yaxşı siyasətdir” ifadəsi nə deməkdir?
143. İnsan əməlləri ilə tanınır
144. Uğura aparıcı yol zəhmətdən keçir
145. “Kitabi-Dədə Qorqud” yurdumuzun tarixi salnaməsidir
146. Cəmiyyətin inkişafında liderlərin rolu
147. Xalqımız sülh tərəfdarıdır
148. Çiçəklənən Azərbaycan
149. Hansı Novruz adətlərini daha çox xoşlayıram?

150. Dostu qazanmaq çətin, itirmək asandır
151. İnsanın ən qiymətli sərvəti ağıl, bilik və elmdir
152. Xeyirxahlıq nəcib insani keyfiyyətdir
153. Əsl insan hansı keyfiyyətlərə malik olmalıdır?
154. Azərbaycanın görməli yerləri
155. Ana dilimizi sevək və qoruyaq
156. Azərbaycan sərkərdələri haqqında bildiklərim
157. İdmanın insan həyatı üçün əhəmiyyəti
158. Ölkəmizdə turizm
159. Təhsilin cəmiyyətin inkişafında rolu
160. Jurnalistikanın hansı sahəsi məni daha çox cəlb edir?
161. Xeyriyyəçilik gözəl ənənədir
162. "Vətən mənə oğul desə, nə dərdim, Mamır olub, qayasında bitərdim." (M.Araz)
163. "Vətənçin yaşayan, vətənçin ölən, Səmimi bir insan nə bəxtiyardır!" (M.Müşfiq)
164. "Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz." (N.Gəncəvi)
165. "Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim..." (A.Səhhət)
166. "Bilikli adamlar uzağı görür, cahilin zəhməti hədərdir, hədər." (N.Gəncəvi)
167. "Hər uca rütbədən biliniz fəqət, alimin rütbəsi ucadır əlbət." (N.Gəncəvi)
168. Yaxşı bir film çəkmək üçün hansı amillər olmalıdır? Fikirlərinizi əsaslandırın.
169. Müasir texnologiya həyatı daha da rahatlaşdırıb, yoxsa həyat sadə texnologiyalarla daha yaxşı idi? Fikirlərinizi əsaslandırın.
170. İnternet vasitəsilə insanlar bir-birinə daha çox yaxınlaşıblar, yoxsa uzaqlaşmışlar? Fikirlərinizi əsaslandırın.
171. Təhsil hər bir ölkənin inkişafında ən mühüm amildir. Bu fikirlə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
172. "Xarici dil uşaqlara bağçadan öyrədilməyə başlanılmalıdır" fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
173. Uşaqların hər gün kompüter ilə məşğul olmasının onlara müsbət təsirindən daha çox mənfəi təsiri ola bilər. Bu fikirlə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
174. Bəzən deyirlər ki, dostundan borc pul almaq dostluğa xələl gətirə bilər. Bu fikirlə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
175. "Televiziya verilişlərini izləmək uşaqlar üçün faydalı deyil" fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
176. "Üz-üzə ünsiyyət telefon, sosial şəbəkələr (Facebook, Twitter, WhatsApp və s.), məktub, elektron məktub (e-mail) və s. kimi ünsiyyət vasitələrindən daha yaxşıdır" fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
177. "Müasir texnologiyalar vasitəsilə şagirdlər daha çox məlumat əldə edə bilər və daha sürətlə öyrənirlər" fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
178. "Televiziya, qəzet, jurnal və digər media vasitələri ictimai xadimlər və hadisələrdən daha çox sənəçilərin həyatına diqqət yetirirlər" fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
179. Valideynlər ən yaxşı müəllimlərdir" fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
180. "Kitab oxumaq kinoya baxmaqdan daha maraqlıdır" fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
181. Əgər siz beynəlxalq sərgiyə dövlətimizi təmsil edən bir şey göndərməli olsanız, nə seçərdiniz? Niyə? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
182. Xalqımızın hansı adətini digər xalqların da qəbul etməsini istəyərdiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.

183. Əgər siz yeni bir şey ixtira etsə idiniz, bu nə ilə bağlı olardı və nəyi ixtira edərdiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
184. Əgər siz bir şirkətin müdiri olsa idiniz, hansı xüsusiyyətlərə malik işçiləri işə götürərdiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
185. Əgər sizin tarixin müəyyən bir dövrünə qayıtmaq imkanınız olsa idi, bu hansı dövr olardı? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
186. İnsanlar fərqli metodlarla öyrənirlər: işləməklə, oxumaqla, dinləməklə və s. Öyrənmək üçün bu yollardan hansı sizin üçün ən yaxşıdır? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
187. İnsana verilən ən gözəl hədiyyə nə ola bilər? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
188. Bəzi insanlar qrup halında səyahət etməyi sevir, bəziləri isə təklikdə. Siz hansına üstünlük verirsiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
189. Bəzi şagirdlər qrup halında təhsil almağı sevir, bəziləri isə fərdi. Siz hansına üstünlük verirsiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.
190. İnsanlar müxtəlif zamanlarda fərqli səbəblərlə musiqiyə qulaq asırlar. Bəs nəyə görə musiqi dinləmək bu qədər vacib sayılır? Fikirlərinizi dəlillərlə əsaslandırın.
191. Bəzi insanlar dost seçərkən özlərindən fərqli dost seçirlər, bəziləri isə özlərinə oxşar. Özümdən fərqli və özünə oxşar dostların olmasının müsbət və mənfi cəhətlərini müqayisə edin. Bəs siz necə dosta sahib olmaq istərdiniz? Fikirlərinizi əsaslandırın.
192. Əgər sizə məktəbinizdə ciddi dəyişiklik etmək imkanı verilsə idi, bu dəyişiklər nələrdən ibarət olardı? Fikirlərinizi əsaslandırın.
193. Bəzi insanlar inanırlar ki, həyat haqqında öyrənməyin ən yaxşı yolu ailənin, yaxud da dostların məsləhətlərinə qulaq asmaqdır. Digər insanlar isə düşünürlər ki, həyatı öyrənməyin ən yaxşı yolu şəxsi təcrübədir. Həyatı öyrənməyin bu iki fərqli yolunu müqayisə edin. Siz hansına üstünlük verərdiniz? Fikirlərinizi əsaslandırın.
194. Bütün dünyada kino çox populyardır. Kinoların niyə belə populyar olduğunu izah edin və fikirlərinizi əsaslandırın.
195. Turizm ölkələr arasında qarşılıqlı anlaşma və ünsiyyətə necə kömək edir? Fikirlərinizi əsaslandırın.
196. Yaxşı övlad olmaq üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır? Fikirlərinizi əsaslandırın.
197. “İdman orta məktəb həyatının ayrılmaz hissəsi olmalıdır” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
198. Elektron və məktəb kitabxanalarının müsbət və mənfi tərəflərini müqayisə edin. Fikirlərinizi əsaslandırın.
199. İnsanlar nə üçün işləməlidirlər? Fikirlərinizi əsaslandırın.
200. Valideynlər övladlarının əvəzinə qərar verməlidirlər, yoxsa yox? Fikirlərinizi əsaslandırın.
201. Sizə görə, son 100 ilin ən vacib kəşfi hansıdır? Fikirlərinizi dəlillərlə əsaslandırın.
202. İnsanın xarakterinin formalaşmasına dostlar, yoxsa ailə daha çox təsir göstərir? Fikirlərinizi əsaslandırın.
203. Xarici, yoxsa daxili gözəlliyi üstün tutursunuz? Seçiminizi əsaslandırın.
204. “İnsanı geyiminə görə qarşılayır, ağılına görə yola salırlar” fikrini izah edin.
205. “Yaxşı dost yaman gündə tanınar” atalar sözünü necə başa düşürsünüz?
206. İşçilərin yaradıcılıq potensialı şirkətin inkişafında mühüm rol oynayır. İşçilərin yaradıcılıq qabiliyyətini artırmaq üçün şirkətlər nələr etməlidir?
207. Şəxsi avtomobillərin artması ilə yanaşı, yollarda tıxac problemləri də artır. Həm hökumət, həm də insanlar bu problemin qarşısını almaq üçün nələr edə bilərlər?
208. Bəzi inkişafda olan ölkələrdə kənd yerlərindən şəhər yerlərinə axın var. Sizcə, bu nəyə görə baş verir və bu hansı problemlərdən irəli gəlir?
209. Qabaqcıl təhsil müəssisələrindən məzun olmaq yaxşı işə girməyə zəmanət verir. Siz bu fikirlə razısınız, yoxsa yox? Cavabı əsaslandırın.

210. Müasir dövrdə bir çox ailədə valideynlərin hər ikisinin işləməsinə görə övladları ilə az vaxt keçirirlər. Bunun səbəbi nədir və bu hansı problemlərə gətirib çıxara bilər?
211. Həyatınızdakı ən cəsur an
212. Xarakterinizdə nəyi dəyişmək istərdiniz?
213. Biz uğurlu davranışlarımızdan, yoxsa etdiyimiz səhvlərdən daha çox nəticə çıxarıb öyrənirik. Seçdiyiniz fikri əsaslandırın.
214. Orta məktəbdə şagirdlərə mobil telefondan istifadə etməyə icazə verilməlidir, yoxsa yox. Seçdiyiniz fikri əsaslandırın.
215. Uşağın xarakteri valideynlərindən gördükləri davranışlar əsasında formalaşır. Siz bununla razısınız mı? Hansı amillər uşağın xarakterinə təsir edir?
216. Sağlam olmağın ən yaxşı yolu idman etməkdir. Siz bu fikirlə razısınız, yoxsa başqa təklifləriniz də var?
217. Sağlamlıq üçün piyada gəzmək olduqca faydalıdır, ancaq çox az insan piyada gəzir. Bu problemin səbəbi nədir və siz bu problemlərin aradan qalxması üçün nələri təklif edərsiniz?
218. Mediada göstərilən zorakılıq halları sanki insanları da zorakılıq etməyə təşviq edir. Bu mövzuda nə düşünürsünüz?
219. Bir çox cəmiyyətdə evsiz insanlar (yaxud da kasıbçılıq) problemi var. Siz bu problemin qarşısını almaq üçün nələr təklif edərdiniz?
220. Bəzi insanlar düşünürlər ki, ali məktəblər şəhərlərin mərkəzlərindən uzaq yerlərdə – şəhərətrafi ərazilərdə olmalıdır. Siz bu fikir haqqında nə düşünürsünüz?
221. Bəzi insanlar düşünürlər ki, pul xoşbəxt olmaq üçün vasitə deyil. Sizcə, xoşbəxt olmaq üçün nə etmək və nələrə sahib olmaq lazımdır?
222. Xəbərlər insanların həyatında mühüm rol oynayır. Ancaq xəbərlərin bir çoxu mənfi hadisələrdən ibarətdir. Siz bunun haqqında nə düşünürsünüz?